

030

488

# USAQLAR ÜÇÜN ENSİKLOPEDİYA



ORA ET LABORA

## KİMYA

# MÜNDƏRİCAT

Oxucuya .....	5
---------------	---

## MATERİYANIN DƏRİN DƏRK OLUNMASI

### MADDƏLƏR HAQQINDA ELM

“Kimya” sözünün mənşəyi .....	8
Hansi kimyalar vardır .....	9
Kimya tarixi nə üçün lazımdır? .....	12
Tarixi “rəflərə” necə düzəmkə olar? .....	15
Kimya qədim dövrdən XVII əsrə qədər .....	16
Kimya XVII əsrde .....	23
Kimya XVIII əsrde .....	25
“Quşların fəth etdiyi zirvədən” XIX əsrin kimyası .....	31
XX əsr .....	38

#### Əlavə ocerklər

Kimya və “informasiya partlayışı” – 10. Kimyanın başlangıcı – 17. Böyük Pliniy – 18. Fəlsəfə daşı – 20. Parasels – 22. Robert Boyle – 24. Henri Kavendiş – 26. Rusiyada kimya necə başlamışdır... – 28. Antuan Loran Lavuazye – 30. Yens Yakob Bertselius – 32. Pyer Ejen Marselen Bertlo – 34. Ağ geyimlilər... – 36.
--

### MADDƏNİN QURULUŞU

Kainat neden təşkil olunmuşdur? .....	40
Bele müxtəlif materiya .....	45
Kimyaçıların sehri edədi .....	50
Kimyəvi rabita .....	58
Kristal quruluşların paradi (düzüllüyü) .....	67

#### Əlavə ocerklər

Qədimdəkilerin atomistikası – 42. Aristotel atomlara qarşı – 44. Pəncərə şüşəsi axırımı? – 48. Kont Kanta qarşı – 51. Kim birincidir? – 52. “Xlordan alt paltarı” – 53. Qaz qaza uyğun gəlmir... – 55. Nə üçün səma mavidi? – 56. Mol nə qədər böyükdür? – 57. Elektron cütləri biri-birindən nə qədər uzaq olsalar, onlar molekulun həndəsi qurulmasına bir o qədər təsir edər – 59. Həyacanlanmış molekullar – eksimerlər – 60. Valentlik nədir? – 62. Metallarda kimyəvi rabita – $10^{23}$ atom orbitalının macmusu – 64. Ion rabitəsi – 65. Çoxmerkəzli rabitələr – 66. Kristal yetişdirək! – 68.
--

### MADDƏLƏRİN METAMORFOZLARI

Fiziki proses və kimyəvi reaksiya .....	71
Oksidlaşmə, yoxsa reduksiya? .....	74
Əlahəzər mehlul .....	81
Madde və elektrik .....	90
Bu müəmmalı kolloidler .....	101
Kimyəvi reaksiyaların istiliyi .....	107
Reaksiya baş verəcək, yoxsa yox? Kimyəvi termodinamika .....	114
Kimyada zaman: kimyəvi reaksiyaların süreti .....	120
Kimyəvi tarazlıq .....	130
“Dəlisov” və ya şiddetli reaksiyalar .....	135
Atom nüvələrinin çevrilmələri .....	144

## Əlavə öcherklər

**Mexanokimya** – 73. Kimyəvi reaksiyaların hansı növləri var? – 74. Hansı oksidləşdirici və reduksiyaedicilər olur – 75. **Ferroin** – 77. Kompyuter nə vaxt gücsüzdür – 78. Kosmik gəmilərdə oksidləşmə-reduksiya reaksiyaları – 80. Osmatiklər kimlərdir? – 84. Yakob Hendrik Vant-Hoff – 85. Mahlul mexaniki qarşıq deyil! – 87. Həll olma hasili nədir və ya ionlar necə səyahət edirlər – 88. Ionlar üçün “kürk” – 89. Çoxlu nəhəng batareya – 92. Sulu məhlullarda elektroliz – 94. Maykl Faradey – 96. Elektrokimyəvi saygac – 97. Elektrik cərayanının fizioloji təsiri – 100. “Unudulmuş kəmiyyətlər dünyası” – 101. Rebinder effekti – 104. Sərhadçı molekullar – 106. Kolloid kimya sağlamlığın keşiyində – 107. Müasir termoindamikanın dili – 109. İstilik və iş – 110. German Ivanoviç Hess – 112. İstiliyi necə ölçürler – 113. Toqquşmalar nəzəriyyəsi – 123. Eksponent və hiperbolalar – 124. Qayda niya köhnəlib? – 127. Femtosaniya kimyası – 128. Kimyəvi reaksiyanın qeyri-adi temperatur asılılığı – 129. Kimyəvi tarazlıq – reaksiya davam edir – 131. Turşuların qatılığını hesablayaq – 133. Prinsipin universallığı – 134. Reaksiyanın kvant çıxımı – 135. Sərbəst radikalalar sərbəst ola bilərlər! – 139. Kimyəvi reaksiyalann “şıltaqlığı” – 140. Hidrogenin yanması ilə atom bombası arasında hansı ümumi cəhətlər var? – 141. “Bomba dağılan kimi” – 142. Neytronlar mənbəyi – 147. Kristallarda şəfaqlər – 148. Radianuklidlərin praktik tətbiqi – 149. Turin kətanının sırrı – 150.

## D.İ.MENDELEYEVİN TİKDİYİ EV

### MADDƏLƏRİN DOSYESİ

Hər bir xanada .....	152
Qeyri-üzvi maddələrin “şəcərə ağacı” .....	161
Turşular və əsaslar .....	164
Kvadrat möterizədəki birləşmələr. Komplekslər .....	170
Təxəllişlər .....	174

### Əlavə öcherklər

Bəsit maddələr həqiqətən bəla “sadədirlər”? – 153. Kimyəvi nəzəriyyə səs verməyə qoyulur – 155. Maykelsonuz Morti – 156. “Bəsit cisimlərin mürekkebliyi hipotezi... çox maraqlıdır...” – 156. “Mən nə atomları, nə də molekulları qəbul etmirəm” – 157. Stas bəla işləyirdi – 158. Atom kütlələrinin paradoxları – 159. Kristalhidratlar – 164. Duzların hidrotizi – 165. Qüvvəti və zəif elektrolitlər – 165. Turşu-əsas indikatorları – 166. Mühitin turşuluğu. Hidrogen göstəricisi – 168. Hansı mahlul daha turşdur? – 169. C-H turşuları – 169. Rabitəsiz komplekslər – 172.

### EV DƏFTƏRİ

“Ən kompakt bilik yığımı...” .....	177
Hidrogen – ən birincidir .....	185
Şiddətli metallar. Li, Na, K, Rb, Cs, Fr .....	189
Qəlevi-torpaqlar. Be, Mg, Ca, Sr, Ba, Ra .....	196
“Qanadlı metallar” yarımqrupu. B, Al, Ga, In, Tl .....	203
Qızıl orta. C, Si, Ge, Sn, Pb .....	213
Gübələrdən zehirlərə kimi. N, P, As, Sb, Bi .....	225
Heyat elementləri yarımqrupu. O, S, Se, Te, Po .....	239
Kimyəvi təcavüzkarlar. F, Cl, Br, I, At .....	246
Kimyəvi aristokratlar. He, Ne, Ar, Kr, Xe, Rn .....	253
Kimyəvi davamlılar. Ti, Zr, Hf .....	258
Mifik adlı elementlər. V, Nb, Ta .....	263
Ölmez erintilərin sırrı. Cr, Mo, W .....	266
Kimyəvi xamelyon yarımqrupu. Mn, Te, Re .....	270
Üç triada. Fe, Co, Ni. Ru, Rh, Pd. Os, Ir, Pt .....	275
Hakim aile. Cu, Ag, Au .....	284
Batareyadan üçü. Zn, Cd, Hg .....	294
Çoxuşaqlı aile .....	301
Orada, üfüqün arxasında ne var? .....	311
Qeyri-üzvi kimya iş zamanı .....	313
Özün düzəlt .....	316

## Əlavə oçerkələr

D.İ.Mendeleyev. "Kimyanın əsasları" – 178. Dmitri İvanoviç Mendeleyev – 182. Hidrogen peroksid – 186. Guruldayıcı qaz – 187. Hidrogen ayrılma anında – 188. Su kəmərindəki çanaqda bomba – 191. Ən yüngül metal – 192. Hemfri Devi – 193. Soda istehsalı – 194. Ən aktiv – 195. Maqnezium insan organizmində – 198. Radium – 198. Əhəng. Gips. Alebastr – 200. Əhəng və barit suyu – 201. Cement və beton – 202. "Borlu almaz" – 203. Dərman qutusunda zəhər – 204. Borazan, borazen, borazin, borazol – 205. Tenarov göyü – 205. Antik alüminium – 206. "Mən bunu yerinə yetirəcəyəm!" – 208. Alüminotermiya – 210. Müdafiəsiz alüminium – 211. Devard ərintisi – 211. Qrafittən – almaz? – 214. "Futbol topları" kimyası – 214. Karbonun nanohissəcikləri – 216. Qrafit əsaslı materiallar – 216. Keramika – 218. "Qeyri-üzvi bağ" – 219. Şüşə – 220. "Elmi ələkdən keçirme metodu" – 223. Qədimdə qurğuşun necə istifadə olunurdu? – 223. "Qızıl yağış" – 224. Donor-molekul – 227. Raketləri hansı yanacaqla doldururlar? – 228. Hidroksid var idimi? – 228. Mövcud olmayan türşünün duzu – 229. Nitrat türşüsü və metallar – 230. Barit – 231. Şora və potaş – 231. Fosfor və kibritlər – 233. Fosfor insan organizmində – 234. Sonsuz metafosfat türşülləri – 234. Ortofosfatların hazırlanma resepti – 235. Görünməz hissəciklərin izləri – 236. Topallar – 237. Eynisöylü ərintilər – 238. "Antiflogiston və inadçı flogiston alimlərinin mübahisəsi" – 241. Kinovar – 242. Asbestəbənzər SO<sub>3</sub> – 243. Polonium – 245. Flüor "cibdə" – 249. Qallin şah əsəri – 250. Perxlorat türşüsü – 251. Bir sahifəlik ksenon kimyası – 256. Titandən "qızıl örtük" – 259. Titan təbiətdə – 259. Titan və korroziya – 260. Sirkonium nüvə texnikasında – 261. Perovskitlər – pyezoelektriklərdir – 261. Sirkonium və sirkon – 262. Vanadiyum həm də panxrom adlandırdırlar – 264. Klasterlər – 265. "Çoxsimalı" xrom(III) – 267. Volframlı bürünclər – 268. Karl Vilhelm Şeyele – 269. Molibden göyü – 270. "Marqansovka" məhlulu necə alınır? – 271. Ev təcrübələri yalnız şalvarların yandırılmasından ibarət deyil – 272. Texnesium – 274. Ən nadir stabil element – 275. Çuqundan polada – 277. Dəmir necə yanır – 278. VIII qrup qəpikləri – 282. Vollandon medali – 283. Malaxit – 285. "Bəzi ağır və işiqli daşlar..." – 287. Gümüş nə vaxt "tüpürür" – 287. Gümüş minası. Bürcünc üzərində paxır – 288. Gümüş tibdə – 289. Əger irsi gümüş qaralıbsa – 290. Mühəndis qarının səhvi – 291. Qızıl-gümüş haqqında – 292. Civa-sink batareyaları: lehine və əleyhinə – 295. "Canlı gümüş" – 297. Civa lampaları – 298. Civa zəhərlənmələri – əlamətləri və zəhər əleyhina vasitələr – 299. Əger siz termometri sindirmisinizsa – 300. Hidrogenin akkumulyatorları – 301. Nadir torpaqlar necəyədir? – 302. Müasir çaxmaq – 303. Edison lampasının rəqibi və ya Avstriya baronu braziliyalıları necə aldadırdı – 304. Nüvə güllələri – 307. 17 atomun təqib olunması – 308. Nüvə buludunda kəşf – 310. Lantan heksaborid – 314. İfratkeçirici barium-ittrium kupratın kristal quruluşu – 314. Özüyayılan yüksək temperaturlu sintez – 315. Xrom(III) sulfid – 316. Resept – 319. Xörək duzu haqqında daha bir məlumat – 320.

## KARBON KİMYASI

### BAŞLANĞICDA

Öz tədqiqat obyekti yaradan elm .....	324
Nə üçün onlar bu qədər çoxdur?	329
Üzvi birləşmələrin adları .....	333
Üzvi molekul necə yazılır? .....	340

## Əlavə oçerkələr

Anilin – o kianoldur, o kristallindir, o benzidamdır – 327. Sənəcə, mənim adım nadir? – 337. Adı kompüter verir – 337.
IUPAK – 338. Kolbada heyvanxana – 342.

## SONSUZ MÜXTƏLİFLİK

"Qara qızıl"ın uşaqları .....	345
Spirit, aseton və başqaları.....	354
Hər turş olan sirke deyil.....	359
Qoxusundan tanınanlar. Aminlər .....	366
Tsikloalkanlar haradan çıxdılar?	367
Gərginlik altında olan moleküller .....	371
Əlde oluna bilən karbon həlqələri .....	374
Maykl Faradeyin təsadüfi kəşfi. Aromatiklik .....	376
Aromatik nüvənin çevrilmələri .....	385
Benzol və onun padşahlığı .....	391
Həyati heterotsikller .....	399
Elementüzvi kimya. Karbon + .....	409
Üzvi molekullar necə qarşılıqlı təsirdə olur .....	424
Buyurun süfreye! .....	431

## Əlavə ocerklər

Onları necə saymaq olar? – 346. Karbohidrogenlərin halogenli törəmələri – 348. Parafin şamlar – 349. Yana bilən qar – 349. Dien karbohidrogenləri  $C_nH_{2n-2}$  – 351. "Holland əlkimyaçlarının yağı" – 352. Vəqner reaksiyası – 352. Etilen tərəvəz anbarında – 353. Pazı pazla çıxarırlar – 355. Zəhərli içki – 355. Karbonil birləşmələrinin reaksiyaları – 358. Qarışqlardan alınan turşu – 360. Buzlu turşu – 365. Urotropin – 367. Terpenlər – 369. Altisikllerin kimyəvi portretləri – 375. Yavadan benzola kimi – 378. Yuxuda edilmiş keşf – 379. "Meymun benzolu" – 380. Necə benzol ola bilər? – 382. Benzolun bromlaşma mexanizmi – 389. Benzoy turşusu – 392. Fenollar – 394. Aşılıyıcı maddələr – 396. Anilin – 397. Başağısı əleyhinə vasitə və atı öldürən zəhər – 403. Şəkərdən şirin – 406. Kofein. Teobromin – 407. Ən acı maddələr – 409. Həlqələrdən düzəldilmiş boyunbağı – 414. Üzvi kimyada reduksiya və oksidasiya – 428. Robert Bunzen – 432. Modulluq prinsipi – 435. Laboratoriyyada yaşamaq uğrunda mübarizə qaydaları – 436.

## ƏTRAFIMIZDA KİMYA

### YERİN KİMYASI

Yer kimyəvi reaktor kimi.....	440
Biz ne ilə tənəffüs edirik .....	441
Biz ne içirik .....	450
Bizdən aşağıda neler var .....	461
Elementlərin seyahəti. Geokimya .....	469

## Əlavə ocerklər

Kimyəvi elementlərin yerda və kosmosda yayılması – 442. Karbon qazı – 444. Hidrogen sulfid – 445. Ozon – oksigenin allotropik şəkildəyişməsidir – 446. Təbiətdə metan – 448. Sifarişli yağış – 448. Dəm qazı – 449. Cod və yumşaq su – 452. Xörək duzu – 454. Nə üçün sulfatlar işlətme təsirinə malikdir? – 455. Əsas ionları necə aşkar etmək olar? – 456. Dəniz qızılı – 458. Mineral və süfrə suları – 459. Suyun şirinləndirilməsi – 460. Çöl şəraitində su hazırlığı – 460. İohan Qlauberin möcüzəli duzu – 463. Liqnin – 466. Tabasır. Mərmər. Əhəngdaşı – 466. Aleksandrit – 468. Qiymətli berill – 468. Kvartsın növləri – 468. "Libix çəlləyi" – 471. İldirimsiz heyat olmazdım? – 474.

## BÜTÜN CANLILARIN KİMYASI

Canlıının en kiçik vahidi .....	476
Canlı materiyanın olıfbası. Züləllar .....	484
Biooji yanacaq. Yağlar .....	497
Şirin maddələr. Karbohidratlar .....	503
Keyirli və ləzzətli. Vitaminlər .....	513
Fermentlər çox bacarıqlıdır .....	517
Heyat və enerji .....	526
İrsi məlumatların qoruyucusu. DNT .....	538
Genlərin ekspresiya .....	551

## Əlavə ocerklər

Sığınlar haradan peydə olur? – 477. Hüceyrənin kimyəvi tərkibi – 478. Biomolekullar necə yaranmışlar? – 480. Aminturşular yaş göstəriciləridir – 487. Senger Nobel mükafatını naya görə almışdır – 488. Aminturşuların "adları" – 490. Necə aminturşu ardıcılılığı mövcud ola bilər? – 491. Küräcklər və saplar – 492. Süd və süd turşusu məhsulları – 493. Misli qan – 496. Marqarin turşusu – Şəfərelin salhi? – 499. Nə üçün dəvələr döyünlüdür – 501. Şirin yağıdan nə ilə yaxşıdır – 501. Şokolad – 502. Karbohidratların keşfi tarixi – 505. Karamel – 506. Ən şirin kimdir... – 506. Meyvələr necə yetişir – 507. Qameş, yoxsa çuğundur şəkəri? – 509. Kağız – 510. Sellüozun mürakəbbə efişləri – 511. Qlükozadan alınmış "askorbinka" – 515. Şabablıdan aseton – 518. Metabolizm nadir – 526. İşıldاقular necə işiq saçır – 528. İnsanla müqayisədə inayin baxtı niye getirmişdir – 529. NAD nadir? – 530. FAD nadir? – 532. İşiq vasitəsilə sintez – 534. Ən uzun molekul – 543. Xromosom boyunca gezinti – 543. Ən əsas molekul – 548. Ən sevhli molekul – 550. İnsanın yaradılışı? – 552. RNT-viruslar – 557. IRNT-nin faza quruluşu – 557. Ribosomlann öz-özüne yiğilması – 559. Züləllənn sonrakı aqibəsi – 561. Bir-biri əndən genler – 562.

## HƏR YERDƏ RAST GƏLİNƏN KİMYA

Kimyəvi bum .....	564
Sehri "kataliz" sözü .....	568
Neft. Metamorfozlar .....	576
Qiymetli yanacaq .....	584
Üzvi dünyanın nəhəngləri – polimerlər .....	588
"Pestisid" – bu pis söz deyil! .....	605
Bütün rənglər .....	608
Zəherlər və antizəherlər: qədim dövrlərdən bizim günlərədək .....	614
Gözellik fabriki .....	619
Ah, bu möcüzəli etirlər! .....	623

### Əlavə öcherklər

Gübrələrin tarixindən – 566. Rus alımları katalizin başlanğıcında – 570. Debereynər çaxmağı – 571. Butulkada gəmi – 574. "Qaynayan daşlar" – 581. Tullantılar və gəlirlər – 582. Müttəfiqlərin müharibəni udmasına fransız kimyaçısı necə kömək etdi – 586. Üzvi şüxə ola bilərmi? – 589. Ən davamlı, ən möhkəm. Teflon – 591. "Sehrli rezin" – 594. Polikondensləşmə nadır? – 595. Silly Putty – "axmaq suvaq" – 598. Basma kağızdan hazırlanmış ipak – 602. Asetilendən alınmış lif. Poliakrilonitril – 604. Feromonlar – 607. Yağlı boyaya rəssamlığı – 609. Xoşbəxt təsadüf – 611. İşıqlaşan boyalar – 612. Boyaqlar və şlyapalar – 613. Boyaqların yeni nəslisi – ftalosianinlər – 613. Ən həssas reaksiya – 616. Sianid turşusu – 617. Toksinlər – 618. Adi sabun – 622.

## ƏLAVƏ

Adlar göstəricisi .....	628
Terminlər göstəricisi .....	630